



*Artıq neçə illərdir ki "Azərbaycan" jurnalında çalışır, öz məqalə və esselərini yazar. Zövqü və savadı ədəbi əxlaqını tamaqlayır.*

Lirik-emosional təhkiyə onun - tənqidçi-ədəbiyyatşunas Südabə Ağabalayevanın öz obyektinin taleyinə “lirik bucaqdan” baxır. Tənqidçi təfəkküründə lirik cövhərin üstünlüyü onda poeziya damarının gücündən xəbər verir. Yazlarında sərbəst şerin havası dolaşır. Bəzən düşünürəm ki, hər esesində o, bir seri qurban verir..

“Acizlik məhək daşıdır... Bildim:

Gücsüzlüğün sonu həmişə qəddarlıq olmur... İnandım.”

Bu cümlələr-sətirlər “Yusifdən yazmaq çətindir” adlı məqa-

## Südabənin sükütu və sözü

ləsindəndir.

Onun şairliyi təhkiyəsində, üslubunda deyil, yazıların başlıqlarında (məsələn: “Bir payız ömürdən enib sabaha”, “Doğmalar arasında ögeylilik ağrısı”, “İki türkün haqdan gələn bir səssi”) özünü göstərir. Başlıq yazının mahiyyətini, tonallığını müəyyənləşdirir.

Südabə Ağabalayeva yalnız o halda şairdən danışa bilir ki, onun şeirlərini özünükülləşdirib, öz şerinə çevirib.

O, təhlil cəlb etdiyi istənilən şairi özündən “qabağa buraxır”, zövqlə seçdiyi, misal götirdiyi şerin parçalarını lirik haşıyələrlə, ümumiləşdirmələrlə naxışlayır.

Südabə xanımın yazı üslubunun bir səciyyəvi cəhəti də milli nəşrimizin örnəklərini poetik mətn kimi nəzərdən keçirməsidir. Nasirləri (İ.Əsfəndiyev, Y.Səmədoğlu, Anar, Ə.Məmmədxanlı, M. Oruc...) şairlər kimi oxuyur.

Yusif Səmədoğlunun portreti Fəxri xiyabanda qara mərmərdə gözlərindəki “müdrik təbəssümün toxdaqlığı”ndan başlayır .

Mənsur Vəkilovun tale obrazını bir xatırə detalı ilə canlandırır: “... bir dəfə Azərbaycan haqqında bir şerini dinləməyimi xahiş etdi və ilk və son dəfə Mənsur müəllimin öz şerini öz dilindən eşitdim. O ahəngi, zərifliyi və dərinliyi heç vaxt unutmayacağam-şeir yadimdə sözlə yox, məhz o ahənglə qalıb”.

Südabə xanımın yazılarının məsamələrində bir zərif qüssə rüzgarı əsil. Belə demək mümkünsə , bir kədər halallığı və səmi-miyyəti var. Bu, həm “ömür yükünün barxanasından” (V.Səmədoğlu), həm də içindəki poeziyadan gələ bilir. Poeziyaya xas olan bədii suallar, bədii nidalar, təkrarlar, lirik ricətlər qüssənin ifadə formalarıdır. Məmməd Oruca həsr etdiyi esesində anaforalardan da istifadə edir. Nəqli cümlədən bədii suallara və nidalara gözlənilməz keçidlər də həmin ovqatın diqtisi ola bilir.

O müəllifin səsini həssaslıqla duyur. Şairin səs obrazı ilə təleyini oxumaq və anlamaq istəyi var (xalq şairi Nəriman Həsənzadəyə həsr etdiyi esse).

Südabə ən iri yazısında da fragmentlərlə düşünür, mətnin bütövlüyünü fragmentlərdən qurub-yaradır. Özü bunun səbəbinə belə əsaslandırır: “Bəlkə ona görə ki, Tarix özü fragmentlərdən ibarətdir. Ritm də fragmentlər toplusudur. Həyatımız da...”

Ədəbiyyat, poeziya Südabə xanımın son ümid yeridir, pənah yeridir. Bilə-bilə ki, ədəbiyyat heç kimi xoşbəxt etməyib, o, yənə də ona inanib, ona sədaqətlidir. Klassik Azərbaycan xanımı öz kişisinə inanan kimi, o da həmişə poeziyaya etibar edib (və edir!).

Bu, artıq tale məsələsidir...

Rüstəm KAMAL